

2016-cı il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda
görülmüş işlərlə bağlı
HESABAT

2016-cı il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən verilən əmr, sərəncam və göstərişlərin, Nazirliyin kollegiyasının qəbul etdiyi qərarların və nazirlik tərəfindən təsdiq edilmiş tədbirlər planının aidıyyatı bəndlərinin icrası istiqamətində müvafiq fəaliyyət həyata keçirilmişdir.

Hesabat dövründə Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 4 (dörd) milyon manat vəsait ayrılmışdır.

Fondun Əsasnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra məsələlərin həlli məqsədilə 29 yanvar 2016-cı il tarixdə Fondun Müşahidə Şurasının iclası keçirilmişdir. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən tədbirdə Fondun 2015-ci il ərzində fəaliyyəti barədə məlumat verilmiş və 2016-cı il üzrə nəzərdə tutulan işlərin müzakirəsi aparılmışdır. İclasda Fondun elan etdiyi 3-cü qrant müsabiqəsinin qalibləri müəyyən edilmişdir. 3-cü qrant müsabiqəsi çərçivəsində Fonda təqdim olunan 138 layihədən 103 layihə ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına baxılması üçün təqdim edilmişdir. Müşahidə Şurası 14 layihəni müsabiqənin qalibi elan etmiş və hər layihə üzrə ayrılacaq qrant məbləğini müəyyən etmişdir. Həmçinin, Fondun Müşahidə Şurası tərəfindən 2016-cı maliyyə ili üzrə müvəkkil kredit təşkilatları üçün kredit xətləri müəyyənəşdirilmişdir. Həmçinin 21 iyun 2016-cı il tarixdə Müşahidə Şurasının növbəti iclası keçirilmiş, iclasda “Qrant müsabiqələrinin təşkili və keçirilməsi” Qaydalarına, “Qrant müsabiqələri çərçivəsində layihələrin qiymətləndirilməsi” Meyarlarına dəyişikliklər, növbəti qrant müsabiqəsinin təşkili və cari məsələlər müzakirə edilmişdir. 30 sentyabr 2016-cı il tarixdə keçirilmiş növbəti iclasda isə Fondun fəaliyyəti üzrə audit hesabatı qəbul olunmuş, qrant müsabiqəsinin hazırki gedişi və cari məsələlər barədə müzakirə aparılmışdır. 21 oktyabr tarixində keçirilmiş iclasda Fondun 01 iyul 2016-cı il tarixində elan etdiyi 4-cü qrant müsabiqəsinin qalibləri müəyyən olunmuşdur. 14 dekabr tarixli iclasda isə “Kapital Bank” ASC Fondun müvəkkil kredit təşkilatları (MKT) sırasına daxil edilmiş, həmçinin digər MKT-lərə ayrılmış kredit limitlərinə yenidən baxılmışdır.

Hesabat dövründə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə növbəti qrant müsabiqəsi elan olunmuşdur. Müsabiqəyə layihələrin qəbulu 01 iyul tarixindən 01 sentyabr tarixinə kimi aparılmış və ümumi olaraq 121 layihə təqdim edilmişdir. Təqdim edilmiş layihələrə ilkin

ekspertiza mərhələsində baxılmış və 112 layihə ekspertizadan müsbət rəy almışdır. Həmin layihələrə kompleks ekspertiza mərhələsində baxılmış və 61 layihə ekspertlərin ortaq rəyinə əsasən müsbət qiymətləndirilərək yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilmişdir. Müşahidə Şurasının 21 oktyabr 2016-cı il tarixli 17-ci iclasında 29 layihə müsabiqənin qalibi elan olunmuş və layihələrə ümumi 395 000 AZN məbləğində qrant vəsaiti ayrılmışdır.

Cari ildə Fondun elan etdiyi 2-ci qrant müsabiqəsində qalib olmuş layihələrə ödənişlərin edilməsi məqsədilə 98343.04 AZN, 3-cü qrant müsabiqəsində qalib olmuş layihələrin maliyyələşdirilməsi məqsədi ilə 174 594.72 AZN, 4-cü qrant müsabiqəsində qalib olmuş layihələrin maliyyələşdirilməsi məqsədi ilə isə 114 900 AZN, cəmi 387837.76 AZN həcmində vəsait köçürülmüşdür. Fondun keçirdiyi qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş layihələrdən 14-ü kommersiyalaşdırılmışdır. Həmçinin “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Fondun vəsaiti hesabına güzəştli kreditlərdən istifadə etmək məqsədilə müraciət etmiş 2 sahibkarlıq subyektinin layihəsinin maliyyələşdirilməsi məqsədilə 3 500 000 AZN güzəştli kredit vəsaiti ayrılmışdır.

Qeyd olunan dövr ərzində Fondun əməkdaşları Fondun Əsasnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olan bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak etmişlər. Fondun icraçı direktorunun müavini Orxan Əliyev 2016-cı il 19-22 aprel tarixlərində “TİBO-2016” Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak etmək məqsədilə Belarus Respublikasının Minsk şəhərində səfərdə olmuşdur. Həmçinin 28 avqust - 3 sentyabr 2016-cı il tarixlərində Koreya Respublikasında Elm, İnformasiya Kommunikasiya Texnologiyaları və Gələcəyin Planlaşdırılması Nazirliyinin rəhbərliyi (MSIP) və Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin (NIPA) təşkilatçılığı ilə kommunikasiya və medianın inkişafı, İKT bazarı və marketinq strategiyası mövzularını əhatə edən, habelə bu sahədə Koreyada fəaliyyət göstərən Samsung D’light, KT Olleh Future On müəssisələrinə tanışlıq səfərlərini nəzərdə tutan treninq proqramları silsiləsindən “İKT sektoruna baxış” mövzusunda keçirilmiş seminarla İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əməkdaşı iştirak etmişdir. Fondun icraçı direktorunun müavini Azər Bayramov 24-25 noyabr tarixlərində Belçika Krallığının Brüssel şəhərində keçirilən Avropa İnnovasiya Agentlikləri Şəbəkəsinin Forumunda və Avropa Komissiyasının CONNECT Baş İdarəsində keçirilən görüşdə iştirak etmişdir.

Fond ilə “Sabah” qrupu arasında 2015-ci ildə imzalanmış memorandum çərçivəsində əməkdaşlıq davam etdirilmişdir. Qeyd edək ki, Fond ilə “Sabah” qrupu arasında imzalanmış memorandum ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin olunması, xüsusən də mühəndislik və digər texnoloji ixtisaslara həvəsin artırılması,

nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında innovasiyaların yaradılmasını nəzərdə tutur.

Hesabat dövründə Fondun təşəbbüsü ilə Böyük Britaniyanın MTİ şirkəti tərəfindən təsis olunmuş “TransTech Capital” (TTC) şirkəti ölkənin aparıcı təhsil və elmi tədqiqat mərkəzlərində görüşlərin keçirilməsi davam etdirilmişdir. Fond bu qurumla Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və elmi tədqiqat institutları ilə İKT sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərlə əməkdaşlıq qurmaqda vasitəçilik edir. Adıçəkilən şirkət bu sahədə olan təcrübəsinin Azərbaycanda tətbiqi və qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduğunu nəzərə alaraq, ölkəmizdə elm əsaslı potensialın qiymətləndirilməsi və potensialı yüksək olan qurumlarda Texnoloji Transfer mərkəzlərinin yaradılması və innovativ layihələrin maliyyələşdirilməsinin həyata keçirilməsi istiqamətində işlər aparır.

Hesabat dövrü ərzində “Startup Azərbaycan” layihəsi çərçivəsində Gəncə və Mingəçevir şəhərlərinin ali məktəblərində təşkil olunan təqdimatlarda Fondun əməkdaşları yaxından iştirak etmiş, Fondun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat vermişdirlər.

7 aprel tarixində Fondun rəhbərliyinin iştirakı ilə regionlarda ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetində yaradılmış Biznes İnkubator Mərkəzinin açılışı olmuşdur. Regionda intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılan mərkəz gənclərdə innovativ ideyalarının kommersiyalaşdırılması, gənclərə innovativ sahibkarlıq bacarıqlarının formalaşması, yeni-yeni biznes ideyalarının ortaya çıxmasına şərait yaradacaqdır. Açılış zamanı Fondun rəhbərliyi IT sahəsində biznes mühitinin yaxşılaşdırılması və startapçıların təşəbbüslərinin dəstəklənməsi, bu sahədə maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi haqqında məlumat vermişdir.

29 aprel tarixində Fondda “Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup ekosisteminin inkişafında biznes inkubatorlarının, akseleratorların və digər dəstək proqramlarının rolunun gücləndirilməsi” mövzusunda həsr olunmuş görüş keçirilmişdir. Görüşün əsas məqsədi ölkədə startap hərəkatının genişlənməsi, innovativ layihələrin inkişafı və bu sahədə mövcud problemlər haqqında startap ekosisteminin üzvləri ilə fikir mübadiləsi aparmaq olub. Həmçinin startap nəticələrinin kommersiyalaşdırılması, investorlar klubunun yaradılması və IT layihələrə maliyyə yatırımı edən investorların maraqların qorunması, startap mədəniyyəti, biznes inkubator və akseleratorlarda fəaliyyət göstərən müəllim-tələbə heyətinin stimullaşdırılması və digər məsələlərin müzakirəsi də aparılıb. Görüşün sonunda startap layihələrinin inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunan təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır.

12 may tarixində Fondun nümayəndəsi “Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Azərbaycan” müsabiqəsinin Lənkəranda təşkil olunmuş toplantısında iştirak etmişdir. “Startup Azərbaycan” layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, müsabiqədəki yeni nominasiyalar haqqında, həmçinin “Startup Azərbaycan” çərçivəsində startapçılar üçün keçiriləcək tədbirlər və təlimlərlə bağlı məlumatlar verildikdən sonra Fondun əməkdaşı çıxış edərək Fondun maliyyələşdirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat vermiş və tələbələrin Fondun fəaliyyəti ilə bağlı suallarını cavablandırmışdır.

15-16 dekabr tarixlərində Rusiya Vençur Şirkəti (RVŞ) və “Global Venture Alliance” şirkətlərinin təşəbbüsü, Azərbaycan Respublikasının Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin iştirakı ilə keçirilmiş “Praktika məsləhətlər üçün regional sessiya” adlı seminarın təşkilində Fond yaxından iştirak etmişdir. Tədbirin açılışında tədbirin açılışında Fondun icraçı direktoru Elçin Zeynalov çıxış edərək Fondun fəaliyyəti, innovativ biznes subyektlərinə dəstək mexanizmləri barədə məlumat vermiş, həmçinin RVŞ ilə perspektiv əməkdaşlıq imkanlarını müzakirə etmişdir. Tədbir çərçivəsində keçirilmiş praktiki seminarlarda Fondun qrant müsabiqələrinin qalibi olmuş startapların, həmçinin bir sıra ali məktəblərdə Fondun dəstəyi ilə yaradılmış innovativ biznes inkubatorların nümayəndələrinin iştirakı təmin edilmişdir.

Qeyd olunan dövrdə “Azərbaycanda Enerji effektivliyi və İnnovasiyalı inkişaf” mövzusunda keçirilən konfransda Fondun icraçı direktoru Elçin Zeynalov iştirak etmiş və “İnformasiya Texnologiyaları və İnnovativ Enerji Səmərəliyi” mövzusunda məruzə ilə çıxış etmişdir. Elçin Zeynalov Fondun fəaliyyəti, İKT sahəsində sahibkarlığın stimullaşdırılması ilə bağlı icra olunan və görülməli işlər, elmi-texniki nailiyyətlərin kommersiyalaşdırılması haqqında məlumat vermişdir.

Hesabat dövrü ərzində Fondun keçirdiyi qrant müsabiqələrinə təqdim olunan layihələrin ekspertizasının həyata keçirilməsi üçün 1 müstəqil ekspertlə xidməti müqavilə bağlanmışdır. Həmçinin Fondun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na dəyişikliklər layihəsi hazırlanmış və Nazirliyə təqdim edilmişdir. Fondun vəsaitlərindən istifadədə şəffaflığın təmin edilməsi məqsədilə 17 iyun 2016-cı il tarixindən başlayaraq “Pricewaterhouse Coopers Audit Azerbaijan” şirkəti tərəfindən Fonda kənar audit aparılmış və nəticələri Fondun Müşahidə Şurasına təqdim edilmişdir.

Hesabat dövründə Fonda daxil olmuş xidməti korrespondensiyalara, RYTN-in şöbə, birlik və müəssisələrindən daxil olmuş sənədlərə və vətəndaş müraciətlərinə vaxtında baxılması təmin olunmuşdur.